

5. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən heç bir fənninin tədrisi vacibdir.

6. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

7. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (20 %-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

8. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 30 bal kollokviumların nəticələrinə görə 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 10 bal dərslərə davamiyyətə görə.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Hər sual 10 bala qədər qiymətləndirilir. Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçirilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

-9 bal- tələbə keçirilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir.

-8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

-7 bal- tələbə keçirilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir

-6 bal- tələbənin cavabı əsasən düzgündür.

-5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;

1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.

-0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

Toplanan bal	Qiymət	Hərflə
91-100	əla	(A)
81-90	çox yaxşı	(B)
71-80	Yaxşı	(C)
61-70	Kafi	(D)
51-60	qənaətbəxş	(E)
51-dən aşağı	qeyri-kafi	(F)

9. Davranış qaydalarının pozulması:

Tələbə kollecın daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir göröləcək.

10. Təqvim planı: Auditoriya saati -30

N	Keçirilən müəhazirə və seminar mövzularının məzmunu	müh	se m	Tarix
1	<p>Тема:Автобиография .Общее сведение о языке. Краткий обзор: Ответы на вопросы по теме«Знакомство». Источник 1,3,4,</p>		2	
2	<p>Тема: Национальные праздники Азербайджана .Фонетика. Гласные. Краткий обзор: Рассказать любимом празднике Составить диалог по теме. Источник 1,3,4,</p>		2	
3	<p>Тема: Работа над текстом по развитию речи. Согласные. Краткий обзор:Рассказать о традициях народа. Составить вопросы по тексту. Источник: 1,3,4,</p>		2	
4	<p>Тема: Мой день. Словарная работа. Краткий обзор: Составить диалог на тему: Мой день. Источник:1,3,4,</p>		2	
5	<p>Тема:Работа над текстом по развитию речиСлог. Ударение. Краткий обзор: Выразительное чтение текста. Деление слова на слоги. Источник: 1,2,3,</p>		2	
6	<p>Тема: .Наша библиотека. Словарная работа Краткий обзор: Поставить вопросы к тексту. Переводить текст на азербайджанский язык. Источник:2,3,4,</p>		2	
7	<p>Тема:Работа над текстом по развитию речи.Лексическое значение слова. Краткий обзор:Круговое чтение текста с переводом. Пересказ содержания текста. Источник:1,3,4,</p>		2	
8	<p>Тема:Времена года. Азербайджана. Словарная работа Краткий обзор:..Переводить текст . Поставить вопросы к тексту. Источник: 2,3,4,</p>		2	

9	<p>Тема: Работа над текстом по развитию речи. Омонимы. Синонимы. Антонимы.</p> <p>Краткий обзор:Выразительное чтение. Пересказ содержания.</p> <p>Источник: 1,3,4,</p>		2	
10	<p>Тема:Баку- столица Азербайджанской Республики. Словарная работа.</p> <p>Краткий обзор: Переводить текст.Выписать из текста 10 слов и подобрать синонимы , антонимы.</p> <p>Источник: 1,3,4,</p>		2	
11	<p>Тема:Работа над текстом по развитию речи. Части речи.</p> <p>Краткий обзор:Перевод текста. Составить предложения с новыми словами .</p> <p>Источник: 1,3,4,</p>		2	
12	<p>Тема: День Республики. Словарная работа</p> <p>Краткий обзор:Поставить вопросы к тексту. Пересказ содержания.</p> <p>Источник: 1,3,4,</p>		2	
13	<p>Тема: Работа над текстом по развитию речи. Имя существительное. Разряды существительных.</p> <p>Краткий обзор:Выразительное чтение текста. Ответы на вопросы.</p> <p>Источник: 1,3,4,</p>		2	
14	<p>Тема: Наша Родина.Перевод текста. Словарная работа</p> <p>Поставить вопросы к тексту. Выписать из текста существительное.</p> <p>Источник: 1,3,4</p>		2	
15	<p>Тема: Работа над текстом. Разряды имён существительных.</p> <p>Краткий обзор:Перевод текста. Найти существительное и определить разряды.</p> <p>Источник: 1,2,3,</p>		2	

9. Fənn üzrə tələblər, tapşırıqlar:

- Rus dilinin ünsiyyət vasitəsi kimi işlənməsi
- Rus dilini işlədikləri fəaliyyət sahələrində səmərəli şəkildə istifadə etməyi bacarmaq
- Rus dilində öz fikirlərini orta səviyyədə ifadə etməyi bacarmaq
- Rus dilinə uyğunlaşmağı təmin etmək

10. Tələbənin fənn haqqında fikrinin öyrənilməsi:

11. İmtahan biletinin forması:

1. Перевести текст на азербайджанский язык
2. Составить вопросы к тексту
3. Составить диалог на заданную тему.
4. Согласуйте прилагательные с существительными в роде и числе
5. Из данных слов составьте предложение

12. İmtahan sualları:

I. 1. Времена года.

2. Мой день.

3. Наша библиотека

4. День Республики

5. Баку – столица Азербайджана.

6. Наши национальные праздники

III. Составить диалог на заданную тему.

- В супермаркете

- В интернет клубе

- В парке

- На отдыхе

- На уроке русского языка

IV. Согласуйте прилагательные с существительными в роде и числе

V. Из данных слов составьте предложение

13. Fənn üzrə sərbəst işlərin adları

1. Национальный герой Азербайджана

2. Азербайджан – моя Родина

3. Баку.

4. Мой любимый писатель.

5. Моя профессия.

6. Мой город.

7. Любимый актер.

8. День независимости Азербайджана.

9. Национальные праздники Азербайджана.

10. Русский алфавит . Кириллица.

11. Латинский алфавит.

12. Природа Азербайджана.

13. Курорты Азербайджана.

14. Русский язык-язык международного общения.

15. Официальные мировые языки.

16. Интернет в нашей жизни.
17. Искусственные языки.
18. Знаменитые художники Азербайджана.
19. Первая актриса Азербайджана.
20. Знаменитый архитектор Мемар Аджеми.

Харісі діл («Рус ділі»)-1 фəннінін сїллабусу архїв вə кəргүзарлїқ ıxtıсасının тəдрıs планı вə фəнн проqramı əсasında тəртїб еділмїшдїр.

Сїллабус «Харісі ділєр» кəфедрасında мюзакїрə еділєрєк, тəсдіқ еділмїшдїр (**13**сєntyabr 2019-cu il, протокол № 01).

Мүəллім: A.V.Sadıxova

Фəнн Бїрлəшмə Комїссїyasının сəдрї: M.Ə.Məmmədov